

## BU SAYIMIZDA

### TBNM Beynəlxalq Assosiasiyasının iclası keçirilib

Aprelin 16-17-də Ukraynanın paytaxtı Kiyev şəhərində "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının iclası keçirilib. Toplantıda Beynəlxalq Assosiasiyaya üzv olan ölkələrin dəniz yolları, gəmiçilik şirkətləri və limanların rəhbər şəxsləri iştirak ediblər.



Səh. 2

### ASCO "TransRussia-2019" sərgisində

#### Azərbaycana məxsus milli pavilyonda təmsil olunub



Rusiyanın paytaxtı Moskvada "TransRussia-2019" 24-cü Beynəlxalq nəqliyyat-logistika və nəqliyyat texnologiyaları sərgisi keçirilib. Aprelin 15-dən 17-dək davam edən sərgidə ilk dəfə olaraq Azərbaycanın nəqliyyat-logistika potensialını əks etdirən milli pavilyon da fəaliyyət göstərib.



Səh. 3

### ADDA-nın Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibi seçilib

Azərbaycan Dövlət Dəniz Akademiyasında Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr və müavirlərinin seçkiləri keçirilib.



Tələbələrin nümayəndələrinin və Akademiya rəhbərliyinin iştirak etdiyi tədbirdə giriş sözü ilə çıxış edən tədris və tərbiyə işləri üzrə prorektor, professor Zahid Şarifov hər iki qurumun təhsil prosesindəki əhəmiyyətindən söz açıb.



Səh. 4

### "Şüvəlan" təchizat-yedək gəmisinin heyəti gəmi təmirçilərinin işindən razı qalıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus "Şüvəlan" təchizat-yedək gəmisini əsaslı təmir olunub.



"Bibiheybat" Gəmi Təmiri Zavodunda aparılan işlər vaxtında və yüksək keyfiyyətlə başa çatdırılıb.



Səh. 5

### "Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili" Dəniz Nəqliyyatı Donanmasında mülki müdafiə məşqi keçirilib



"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasında (DND) rəhbər heyətin iştirakı ilə "Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili" mövzusunda mülki müdafiə məşqi keçirilib.



Səh. 6

### Yelkənçilərimiz Sloveniyada keçirilən yarışlarda yüksək bacarıq nümayiş etdiriblər

Yelkənli İdman Federasiyasının yığma komandası aprelin 18-dən 22-dək Sloveniyada "Optimist" və "Laser" sinifləri üzrə keçirilən "Izola Spring Cup" və "Easter Regata" yarışlarında iştirak edib.



Səh. 8

## "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqəüdü" nün təsis edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqəüdü" təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki:

2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqəüdü:

2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşün ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir;

2.1.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir;

2.2. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Pre-

zidentinin təqəüdü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leningrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leningradın müdafiəsinə görə" medalı, "Leningrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmiş, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqəüdü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqəüdlərindən yalnız biri – ən yüksəyi verilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərma-



na uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktlarının bu Fərmana

uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.

İlham Əliyev,  
Azərbaycan Respublikasının Prezidenti  
Bakı şəhəri, 15 aprel 2019-cu il.

## 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 74-cü ildönümünü ilə əlaqədar qərara alıram:

1. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000 (min) manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin

arxa hüdədləri, yaxud döyüşün donanmalarının əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrinin işçilərinə, Leningrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leningrad şəhərinin mühasirəsi iştirakçılarına 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin.

2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədi ilə:

2.1. Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılısın;

2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin vəsaitin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin;

2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir-

dəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev,  
Azərbaycan Respublikasının Prezidenti  
Bakı şəhəri, 23 aprel 2019-cu il.

## Si Cinpin: "Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir"


Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir.

Bu fikri Çin Xalq Respublikasının Sədri Si Cinpin aprelin 24-də Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə söyləyib.

"Azərbaycan tərəfi və şəxsən Siz Çin-Azərbaycan münasibətlərinin inkişafına, "Bir kəmə, bir yol" təşəbbüsünün birlikdə reallaşdırılmasına böyük diqqət yetirirsiniz. Biz bunu yüksək qiymətləndiririk. Siz həm də "Bir kəmə, bir yol" layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirənlərdən və bu işdə fəal iştirak edənlərdən birisiniz", - deyər Si Cinpin qeyd edib.

Çin Xalq Respublikasının Sədri vurğulayıb ki, Azərbaycan Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır. "Bizim əməkdaşlığımızın artıq bir sıra nəticələri var və bu əməkdaşlıq xalqlarımıza real fayda verir. Sizinlə birlikdə ortaq səylərimizlə "Bir kəmə, bir yol" layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazırəm", - deyər o qeyd edib.

Si Cinpin Prezident İlham Əliyevin Çin xalqının çoxdankı dostu olduğunu, Çin-Azərbaycan münasibətlərinin və bü-



tün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərdiyini deyib. "Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibət-

ləri birlikdə sağlam məcərdə inkişaf etdirməyə hazırəm. Çin Kommunist Partiyası da Yeni Azərbaycan Partiyası ilə əlaqələri fəallaşdırmağa, dövlət idarəçiliyi təcrü-

bəsini mübadilə etməyə, iki ölkə arasında qarşılıqlı etimadı möhkəmlətməyə hazırdır", - deyər Çin Xalq Respublikasının Sədri bildirib.













